

**“Aztelekom” MMC**

**31 dekabr 2018-ci il tarixinə**

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına  
uyğun Maliyyə Hesabatları və  
Müstəqil Auditorun Hesabatı**

## *Müstəqil Auditorun Hesabatı*

“Aztelekom” MMC-nin Təsisçisinə və Rəhbərliyinə:

### *Rəy*

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları “Aztelekom” MMC-nin (“Cəmiyyət”) 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (“BMHS”) uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirir.

### **Auditin predmeti**

Cəmiyyətin maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasətlərinin qısa xülasəsi və digər izahedici məlumatlar da daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

### *Rəy üçün əsaslar*

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəyimizin “*Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti*” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### **Müstəqillik**

Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Cəmiyyətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz Etika Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

### *Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti*

Rəhbərlik maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Cəmiyyəti ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### *Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti*

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yaranı bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətdə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC

29 noyabr 2019-cu il  
Bakı, Azərbaycan Respublikası

**Aztelekom MMC**  
**Maliyyə vəziyyəti haqqında hesabat**

|                                          | Qeyd | 31 dekabr<br>2018 | 31 dekabr<br>2017 |
|------------------------------------------|------|-------------------|-------------------|
| <i>Min Azərbaycan manatı ilə</i>         |      |                   |                   |
| <b>AKTİVLƏR</b>                          |      |                   |                   |
| <b>Uzunmüddətli aktivlər</b>             |      |                   |                   |
| Əsas vəsaitlər                           | 8    | 199,394           | 190,623           |
| Qeyri-maddi aktivlər                     | 9    | 1,383             | 278               |
| Əsas vəsaitlər üzrə verilmiş avanslar    | 14   | 4,553             | 3,935             |
| <b>Cəmi uzunmüddətli aktivlər</b>        |      | <b>205,330</b>    | <b>194,836</b>    |
| <b>Qısamüddətli aktivlər</b>             |      |                   |                   |
| Mal-material ehtiyatları                 | 12   | 6,020             | 6,995             |
| Ticarət və digər debitor borclar         | 11   | 6,482             | 3,729             |
| Sair qısamüddətli aktivlər               | 13   | 2,532             | 68                |
| Verilmiş avanslar                        |      | 758               | 305               |
| Digər vergilər üzrə qabaqcadan ödənişlər | 14   | -                 | 5,416             |
| Pul vəsaitləri və onların ekvivalentləri | 10   | 1,243             | 2,149             |
| <b>Cəmi qısamüddətli aktivlər</b>        |      | <b>17,035</b>     | <b>18,662</b>     |
| <b>CƏMİ AKTİVLƏR</b>                     |      | <b>222,365</b>    | <b>213,498</b>    |
| <b>Kapital</b>                           |      |                   |                   |
| Nizamnamə kapitalı                       |      | 22,525            | 22,244            |
| Dövlət büdcəsindən ayırmalar             |      | 115,303           | 104,453           |
| Sair ehtiyatlar                          |      | 64                | -                 |
| Bölüşdürülməmiş mənfəət                  |      | 35,267            | 54,481            |
| <b>CƏMİ KAPİTAL</b>                      |      | <b>173,159</b>    | <b>181,178</b>    |
| <b>Öhdəliklər</b>                        |      |                   |                   |
| <b>Uzunmüddətli öhdəliklər</b>           |      |                   |                   |
| Uzunmüddətli borclar                     | 16   | 2,928             | 353               |
| <b>Cəmi uzunmüddətli öhdəliklər</b>      |      | <b>2,928</b>      | <b>353</b>        |
| <b>Qısamüddətli öhdəliklər</b>           |      |                   |                   |
| Qısamüddətli borclar                     | 16   | 2,304             | 514               |
| Ticarət və digər kreditör borclar        | 15   | 31,571            | 25,911            |
| Təxirə salınmış gəlirlər                 | 17   | 10,931            | 2,615             |
| Cari mənfəət vergisi öhdəliyi            | 22   | 1,016             | 2,927             |
| Sair vergi öhdəlikləri                   |      | 456               | -                 |
| <b>Cəmi qısamüddətli öhdəliklər</b>      |      | <b>46,278</b>     | <b>31,967</b>     |
| <b>CƏMİ ÖHDƏLİKLƏR</b>                   |      | <b>49,206</b>     | <b>32,320</b>     |
| <b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>        |      | <b>222,365</b>    | <b>213,498</b>    |

29 noyabr 2019-cu il tarixində Rəhbərliyin adından təsdiqlənmiş və imzalanmışdır.

Suat Paşayev  
Baş Direktor



Amir Ulubəyov  
Mühasibat uçotu və maliyyə departamentinin direktoru

**Aztelekom MMC**  
**Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat**

| <i>Min Azərbaycan manatı ilə</i>                     | <b>Qeyd</b> | <b>2018</b>     | <b>2017</b>    |
|------------------------------------------------------|-------------|-----------------|----------------|
| Gəlirlər                                             | 18          | 78,237          | 74,835         |
| Xidmətlərin maya dəyəri                              | 19          | (56,331)        | (54,552)       |
| <b>Ümumi mənfəət</b>                                 |             | <b>21,906</b>   | <b>20,283</b>  |
| Ümumi, inzibati və digər əməliyyat xərcləri          | 20          | (33,597)        | (25,197)       |
| Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərləri | 11          | (2,385)         | -              |
| <b>Əməliyyat zərəri</b>                              |             | <b>(14,076)</b> | <b>(4,914)</b> |
| Maliyyə xərcləri                                     |             | (517)           | (933)          |
| Sair qeyri-əməliyyat xərcləri                        |             | (125)           | -              |
| Sair qeyri-əməliyyat gəlirləri                       | 21          | 2,178           | 14,603         |
| <b>Mənfəət vergisindən əvvəlki (zərər)/mənfəət</b>   |             | <b>(12,540)</b> | <b>8,756</b>   |
| Mənfəət vergisi xərci                                | 22          | (4,344)         | (3,109)        |
| <b>İl üzrə (zərər)/mənfəət</b>                       |             | <b>(16,884)</b> | <b>5,647</b>   |
| <b>İl üzrə cəmi məcmu (zərər)/gəlir</b>              |             | <b>(16,884)</b> | <b>5,647</b>   |

**Aztelekom MMC**  
**Kapitalda dəyişikliklər haqqında hesabat**

| <i>Min Azərbaycan manatı ilə</i>                                               | <b>Qeyd</b> | <b>Nizamnamə kapitalı</b> | <b>Dövlət büdcəsindən ayırmalar</b> | <b>Bölüşdürülməmiş mənfəət</b> | <b>Sair ehtiyatlar</b> | <b>Cəmi kapital</b> |
|--------------------------------------------------------------------------------|-------------|---------------------------|-------------------------------------|--------------------------------|------------------------|---------------------|
| <b>1 yanvar 2017-ci il tarixinə qalıq (audit olunmamış)</b>                    |             | <b>22,244</b>             | <b>104,453</b>                      | <b>48,834</b>                  | <b>-</b>               | <b>175,531</b>      |
| 2017-ci il üzrə cəmi məcmu gəlir                                               |             | -                         | -                                   | 5,647                          | -                      | 5,647               |
| <b>31 dekabr 2017-ci il tarixinə qalıq</b>                                     |             | <b>22,244</b>             | <b>104,453</b>                      | <b>54,481</b>                  | <b>-</b>               | <b>181,178</b>      |
| BMHS 9-a keçid:<br>- gözlənilən kredit zərərlərinin yenidən qiymətləndirilməsi | 5           | -                         | -                                   | (2,461)                        | -                      | (2,461)             |
| <b>1 yanvar 2018-ci il tarixinə qalıq</b>                                      |             | <b>22,244</b>             | <b>104,453</b>                      | <b>52,020</b>                  | <b>-</b>               | <b>178,717</b>      |
| Emissiya edilmiş səhmlər                                                       |             | 281                       | -                                   | -                              | -                      | 281                 |
| Əlavə kapital qoyuluşları                                                      |             | -                         | 10,850                              | -                              | -                      | 10,850              |
| Sair ehtiyatlar                                                                |             | -                         | -                                   | -                              | 195                    | 195                 |
| İl üzrə zərər                                                                  |             | -                         | -                                   | (16,884)                       | -                      | (16,884)            |
| 2018-ci il üzrə cəmi məcmu zərər                                               |             | -                         | -                                   | (16,884)                       | -                      | (16,884)            |
| Bölüşdürülməmiş mənfəətə köçürmə                                               |             | -                         | -                                   | 131                            | (131)                  | -                   |
| <b>31 dekabr 2018-ci il tarixinə qalıq</b>                                     |             | <b>22,525</b>             | <b>115,303</b>                      | <b>35,267</b>                  | <b>64</b>              | <b>173,159</b>      |

**Aztelekom MMC**  
**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

| <i>Min Azərbaycan manatı ilə</i>                                                                        | <b>Qeyd</b> | <b>2018</b>     | <b>2017</b>     |
|---------------------------------------------------------------------------------------------------------|-------------|-----------------|-----------------|
| <b>Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>                                             |             |                 |                 |
| Mənfəət vergisindən əvvəlki (zərər)/mənfəət                                                             |             | (12,540)        | 8,756           |
| Düzəlişlər:                                                                                             |             |                 |                 |
| Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası                                               | 8, 9        | 15,810          | 16,567          |
| Ticarət və digər debitor borcların dəyərsizləşməsi                                                      | 11          | 2,385           | -               |
| Mal-material ehtiyatlarının silinməsi                                                                   | 20          | 571             | 637             |
| Uzunmüddətli aktivlərin silinməsi                                                                       | 8           | 61              | -               |
| Başa çatdırılmamış tikililərin dəyərsizləşməsi                                                          | 8, 20       | 474             | -               |
| Uzunmüddətli aktivlərin dəyərsizləşməsi                                                                 | 8           | 6,948           | -               |
| Maliyyə xərcləri                                                                                        |             | 517             | 933             |
| Məzənnə fərqləri                                                                                        |             | 123             | (960)           |
| <b>Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b> |             | <b>14,349</b>   | <b>25,933</b>   |
| Ticarət və digər debitor borclarda (artım)/azalma                                                       |             | (7,600)         | 4,812           |
| Mal-material ehtiyatlarında artım                                                                       |             | (891)           | (2,762)         |
| Qabaqcadan ödənilmiş xərclərdə azalma/(artım)                                                           |             | 4,964           | (4,830)         |
| Sair qısamüddətli aktivlərdə artım                                                                      |             | (2,465)         | (123)           |
| Ticarət və digər kreditor borclarda artım/(azalma)                                                      |             | 7,876           | (5,512)         |
| Təxirə salınmış gəlirlərdə artım                                                                        |             | 8,315           | 375             |
| Vergi öhdəliklərində artım                                                                              |             | 456             | 240             |
| <b>Dövriyyə kapitalında dəyişikliklər</b>                                                               |             | <b>25,004</b>   | <b>18,133</b>   |
| Ödənilmiş mənfəət vergisi                                                                               |             | (6,253)         | (4,072)         |
| Ödənilmiş faizlər                                                                                       |             | (386)           | (639)           |
| <b>Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>                                        |             | <b>18,365</b>   | <b>13,422</b>   |
| <b>İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>                                           |             |                 |                 |
| Əsas vəsaitlərin alınması                                                                               | 8           | (32,876)        | (1,138)         |
| Qeyri-maddi aktivlərin alınması                                                                         | 9           | (1,183)         | (175)           |
| <b>İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>                                 |             | <b>(34,059)</b> | <b>(1,313)</b>  |
| <b>Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>                                       |             |                 |                 |
| Səhmlərin emissiyasından daxilolmalar                                                                   |             | -               | -               |
| Əlavə kapital qoyuluşları                                                                               |             | 10,850          | -               |
| Borclar üzrə daxilolmalar                                                                               |             | 5,000           | 840             |
| Borcların ödənilməsi                                                                                    |             | (1,062)         | (12,372)        |
| <b>Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan/(istifadə edilən) xalis pul vəsaitləri</b>                |             | <b>14,788</b>   | <b>(11,532)</b> |
| <b>İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri</b>                                           |             | <b>2,149</b>    | <b>1,572</b>    |
| <b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>                                             | 10          | <b>1,243</b>    | <b>2,149</b>    |